

İlqar DUMAN (Qocayev)

Qoyunların nağlı

Əkiz balalamış qaşqa qoyunu balaları ilə birlikdə qazmanın baş tərəfindən çərbəndilədiyim yerə saldım. Əvvəl-əvvəl çox çətin ayağa duran quzulardan biri o birindən daha diribaş görünürdü. Elə istəyirdim, o birinin də payını əmsin.

Hər gün eyni işi görürdüm. Bu gün vaxtimın çox hissəsini quzular üçün artırduğum yerə sərf etsəm də, keyfim kök idi, zarafat deyil, bir neçə gün idi, nəvəm Bakıdan qonaq gəlmışdı. Oğlumun işi olduğu üçün gəldikləri günün səhəri gəlinimizlə şəhərə qayıtdılar. Gün ərzində örus yerlərini mənimlə bahəm gəzən, üz-gözündən sevinc, rahatlıq sözüllən nəvəmdə kökümüzə, tərəkəməliyə meyil mənə ləzzət verirdi. O, mənə özü üçün balaca bir dəyənək də düzəltmişdi.

Bu gün hava bürkülü olduğundan ağcaqanadların iynəsi adamı daha çox göynədirdi, yandırıldı. Axşamtərəfi yandırduğum təzəklər tüs-tülənirdi. Eyvana çıxıb əlüzyuyana yaxınlaşdım. Əlimi yaxşı-yaxşı yuyub suyu bir dəfə üzümə cirpdım. Sonra dəsmal ilə qurulanıb evə girdim. Stolun üstündə yeməyim artıq hazır idi. Nəvəmin alnından öpüb, oturdum. Nəvəmin ərkyanı: - baba, səndən küsmüşəm - deməsi məni çasdırsa da, ürəyim tel-tel oldu.

Soruşdum: - niyə, ağrin alım?

- Ona görə ki, darıxbı mən sizə gəlmışəm, sənsə mənim üçün darıxmamışan.

- Nə bilirsən, darıxmamışam?

- Darıxsaydin, vaxtında gələrdin evə...

- Onda da quzularımız küsərdilər. Bax, gəlmışəm.

Nəvəm sözlü adama oxşayırırdı. Zənnim məni aldatmamışdı. Ülvi nəvəm cibindən bir kağız çıxarıb yarıcididdi, yarisən - sənə şeir qoşmuşam, - dedi.

Yoldaşım qımışdı, mənə işarə edərək:

- Gör Ülvi nə deyir, nə istəyir. Çörəyə "bis-millah" eləyib dedim: - Hə, ağrin alım, döşə gəlsin.

Çatıb axırı mayın,
Ləzzəti başqa yayın,
Baba, gecə yarıdır,
Bəs hanı nağıl payım?

Yemək ağızında çəçədim:

- Ay maşallah, mənim nəvəm lap şair imiş ki, amma narahat olmasın, nənənin də dəst-xətti görünür. Qoy baban yeməyini yesin. Bu gün də sənin nağıl payını danışmağa söz verirəm. Baba dedi, qurtardı. Sən ki babaya şeir qoşdun, baba da sənin nağıl payını gecikdirməyəcəyinə nənənin yanında söz verir. Nənən bilir ki, baban dediyini eləyəndi.

Və armudu stekandan çay içə-içə qurub-quraşdırduğum nağılı danışmağa başladım:

"Biri vardi, yenə var. Bir çoban vardi, onun çeşidli qoyun növlərindən olan böyük bir sürüsü vardi. Qoyunu vardi, - əbrəş, qoyunu vardi - balbaz, qoyunu vardi - qala qoyunu, qoyunu vardi - qaragül, qoyunu vardi - itquruq (merinos) deyərdilər adına. Bir sözlə, hər cür qoyunu vardi bu sürüünün. Bu sürüünün çobanı keyfi kök, damağı çağ yaşayardı. Ürəyi istəyəndə ət, ürəyi istəyəndə süd, ürəyi istəyəndə pendir yeyərdi. Boğazına şəriyi-zadı yox idi çobanın. Tək bir köpəyi vardi, onu və sürüsünü qurddan-çaqqaldan qoruyardı. Köpəyə də süfrənin sürsümüyü, qır-qırıntısı çatardı.

Günlər bir-birini əvəz etdikcə qoyunların sayı artardı. Çobanın sürüsü böyüsə də, insafi artıb eləməzdi, baxma ki, sürü onun idi, azca xoşuna gəlməyən, tərslik edən qoyunlar öz cəzasını

qayalıqda, daş-kəsəklikdə qanqal, kol otlamaqla çəkərdilər. Balbaz, iri quyruqlu, ələ yatımlı qoyunlar, əl quzuları dağın yaşıl ətəyində şirəli ot yeyərdilər. Və günlər beləcə ötdükcə hamı öz həyatına daha dərindən alışındı. Günlərin bir günü çoban qoyunları otarıb suvarmaq üçün çeşmə başına gətirir. Özü isə böyük bir ağaçın kölgəsində, püstə bir yerdə gözünün acısını almaq üçün yanını yerə verir.

Ömürləri boyu çobanın iradəsi ilə ot yeyən, su içən, yatan, duran, bir sözlə, "yaşayan" qoyunlar bir göz qırpmı aldıqca çəşib qalırdılar. Elə təzəcə xülyaya getmiş olsalar belə, bir an keçməmiş böyürlərində, başlarında çobanın sanballı dəyənəyinin ağrısını hiss edirdilər. Çünkü o vaxt çoban artıq oyamış olurdu.

Bu gün də qoyunlar təzəcə çeşmə başına yaxınlaşmışdır. İçərilərindəki bir az diribaşlar çeşmənin gözündən su içirdi, qalanları isə hər biri öz gövdəsinə, təpərinə görə çeşmədən axan su boyu düzülmüşdülər. Bir neçə arıq-uruq, qoca qoyun isə çamurluqdan su içirdi. Birdən qoyunların içərisinə çaxnaşma düşdü. Çəsmənin gözündən su içən yağlı qoyunlar daha bərk qorxuya düşüb özlərini qoyun sürüsünün içərisinə verdilər. Ən çox heyrət doğuran o idi ki, çamurluqdan su içən qoyunlar yerlərindən tərpənməmişdilər. Deyərdim, heç tükləri də ürpənməmişdi. Bir də onlar üçün nə təfavütü var. Qoyunlar nə olduğunu hələ də kəsdirə bilməmişdilər. Onlar bərk küyükdüklərindən üzlərini gah bu, gah da o biri səmtə tuturdular. Bu vəziyyət bir xeyli belə davam etdi. Birdən qayanın üstündə buynuzları sıvri, tunc rəngli dağ qoçu göründü. Qoyun sürüsü daha bərk qorxuya düşdü. Dağ qoçu məzəmmətedici nəzərlərlə qoyun sürüsünə baxdı. Vaxt az idi, çoban oyana bilərdi. Odur ki, dağ qoçu vaxtı itirmək istəmədi, dilə gəlib dedi:

— Ay qoyunlar, nədən belə əl-ayağa düş düñüz? Nədir sizi belə qorxuya salan? Canınız sarıdan qorxursunuz? Nə fərqi var, onsuz da siz çobanın əlindəsiniz. İstəsə, qoçunuza, istəsə, qoyununuza, istəsə, quzunuza kəsər, lap istəsə, itinə belə yedirdə bilər. Bu bu gün, sabah, ya da o biri gün ola bilər. Siz mənim qaya üstünə çıxməğimdan qorxdunuz, ürkdüñüz. Bundan qorxulu işlər var dünyada. Çoban sizi qurddan, quşdan qoruyur, əslində sizin qurdunuz odur, o sizi otarıır, otarıır, ürəyi istəyəndə kəsir, şışə çəkir, ürəyi istəyəndə qazana tökür, ürəyi istəyəndə odda yandırır, küldə basdırır. Siz bunu ya

bilmirsiniz, ya da bilə-bilə hər şeyə göz yumur-sunuz. O, sizin içinizdən sürü başçısı-seyiz seçir, sizi qabağına salır. Qabaqda gedən isə çobanın iradəsi ilə sizi onun istədiyi səmtə aparır.

Dağ qoçu başı ilə dağı göstərib – Orada mənim kimilər çoxdur. Mənə gəldikdə isə, mən azad yaşamağı üstün tuturam. Bilirəm ki, seçdiyim bu yol çətin yoldur. Sizi çoban və it qoruyursa, mən özüm özüm qoruyuram. – Mən özümü həm yirticilardan, həm də yargan və uçqunlardan qoruyram. Bəzən o qədər zirvəyə qalxıram ki, yerə baxanda gözüm qaralır. Gərək onda da özünü itirməməyi bacarasın. Mən bu dağlara təzəcə gəlmişəm. Bir neçə gündür ki, sizə göz qoyuram. Sizə ürəyim yanır. Axı siz də bizim nəsildən sayılırsınız. Mən sizin çoban nəсли əlində aciz, oyun-oyuncaq olmağınızı istəmirəm. İstəyirəm, sizi özümlə dağlara qaldırıım. Hə, necə məsləhət bilirsiniz, necə düşünürsüz, gedək, ya yox? Vaxt azdır, indi çoban ayılacaq, hərgünkü oyununuz təzədən başlanacaq. Yağlı qoyunlar, sürünen başını çəkənlər dala çəkildilər. Bir az tərəddüddən sonra çamurluqdan su içən arıq, zəif qoyunlar dağ qoçuna tərəf gəldilər. Dağ qoçu onlara dedi: – Dayanmadan arxamca gəlin.

Deyəsən, çoban bu dəm ayıldı. Arıq, qoca qoyunlar çəşib qaldılar. Onlar bilmədilər, dağ qoçunun dalınca dağa qalxsınlar, yoxsa onlardan uzaqlaşmış sürüyə qayıtsınlar. Çoban acıqlı-acıqlı onlara baxdı. Hirsindən gözləri bərələ qalmışdı. O, qoyunları səslədi, var gücü ilə bağırdı və iti dallarınca qısqırtdı. Himə bənd it qoyunları çobana tərəf qovmağa başladı. Çoban da ağır, iri dəyənəyini başı üstünə qaldırıb yerindən tərpəndi. Arıq, qoca qoyunlar başlarını aşağı salla-yıb günahkar-günahkar onun bərabərindən keçəndə çoban onların hərəsinin başına bir dəyənək ilişdirdi və itə onları sürüyə qədər qaranəfəs qovmayı əmr etdi. Əmrə müntəzir dayanmış it dala qalan qoyunun quyrığunu necə dişlədisə, onun mələrtisi dağı-daşı lərzəyə saldı, arıq, qoca qoyunlar sürüyə çatdırılar, hətta sürüdən də irəli keçdilər.

Nağılı müqəddiməsiz-filansız necə başlamış-dımsa, eləcə də qurtardım. Nəvəm üzümə elə maraqla baxırdı ki, bir anda çəşib qaldım. Elə bildim, doğrudan da, hələ qurtarmamışam. Nağılin qurtardığını bildirmək üçün dedim: "Göydən üç alma düşdü, üçü də mənim göyçək nəvəmin".